

□ *Mayın 30-da Azərbaycanımızın qədim paytaxtı Şamaxı şəhərində XX əsr milli ədəbiyyatımızın parlaq siması, dahi şairimiz Mirzə Ələkbər Sabirin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Qəşəmoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, həmçinin İranın Azərbaycan vilayətindən gəlmiş qonaqlar iştirak ediblər.*

yev, Əhməd Qəşəmoğlu, Rəşad Məcid, Cənubi Azərbaycandan olan şair Sayman Aruz və digər şair və yazıçılar çıxış edərək, dahi şairin keçdiyi çətin həyat yolundan, onun yaradıcılığının bənzərsizliyindən danışdılar. Onlar şairin ömür yolunun müxtəlif məqamlarına toxunaraq Sabir satırlarını müsəlman Şərqiində bir intibah, oyanışa təkan verən əmil kimi qiymətləndiriblər. Çıxış edənlər, həmçinin Sabir poeziyasının ölməzliyini, hələ də



Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxıdakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzmüşlər. Daha sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət edildikdən sonra tədbir Şamaxı Mədəniyyət Mərkəzində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan şair Əjdər Ol “Sabir poeziya günləri”nin, əslində, bütün ədəbiyyatsevərlər üçün bir bayram olduğunu bildirib və bu bayramın tarixindən, əhəmiyyətindən geniş söhbət açıb. Sonra AYB-

nin sədri, Xalq yazıçısı Anar dahi şairin həyat və fəaliyyəti barədə danışaraq, 1961-ci ildən etibarən hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətini qeyd edib, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıb. O, daimarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün Sabirin əbədi qürur mənbəyi olduğunu vurğulayıb.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağa-

öz qüdrətini saxladığını vurğulayıblar.

Tədbirdə dahi şairin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevdə Tahirli, qiraət ustası, Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib, aşiq Məhəmət Həbibəliyev ifasında aşiq mahnıları, xanəndə Həbib Şirvanli ifasında muğam və xalq mahnıları səsləndirilib.

Anar TURAN,
“Xalq qəzeti”